



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 205 (9084) CÜMƏ AXŞAMI, 22 sentyabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

Torpaqlarımızı  
güç yolu ilə azad  
etmişik və bununla  
fəxr edirik

Müzəffər Ali Baş Komandan  
İLHAM ƏLİYEV Laçın şəhərində  
Azərbaycan Bayrağını ucaldı



■ Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini daxil etdi və bizi Laçın şəhərini qaytardı. Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağı qaldırılmışam. Bu bayraq burada obədi dalğalanacaqdır.

■ Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çotin relyefi, ağır, soyuq iqlimi nəzəre alsaq. Laçın və Kəlbəcər rayonlarının azad edilmişsi xüsusi əhəmiyyət kəsb edir. Laçın və Kəlbəcər rayonları, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işgəlçi dövləti məcbur edib buradan çıxmarmış idi. Ermonistana qarşı sanksiyalar tövbə edilməli idi. Bunların heç biri görülmədi.

■ Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman osgor və zabitlərimizin fədakarlığı sayosunda və bünən bərpaçılarlaşıyıq. Heç kim bizi torpaqları bizə bağışlamayıb, heç kim bizi torpaqları bizə danışın yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işgəlçi dövləti məcbur edib buradan çıxmarmış idi. Bunların heç biri görülmədi.

■ Cəmi 44 gün ərzində Ermenistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayıllı, Füzulin, Zəngilanı, Qubadlıı, Hadruti, Xocavəndi döyüş meydəndən azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli bayraqımız dalğalanır.

■ Ermənistən ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərəcəri olan ölkə müharibə aparmaq iqtidarındə deyil, nə fiziki cəhətdən, nə mənəvi cəhətdən.

■ Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi toxribatlar tövədirildi. Tokco Laçın rayonu ərazisində 1400-dən çox yenini mina döşənməşdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni müharibəden sonra. Bu, Azərbaycan qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan votəndə mina partlayışı noticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olurlar. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik.

■ Sentyabrın 13-də bizə qarşı növbəti toxribat tövədirilənən Azərbaycan Ordusu cavab verək düşməni yene də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət, bu, onlara dərs olacaq. Çünkü gördülər ki, bizi heç kim və heç nə dayandırıbməz. Heç kimin zəngi, heç bir boyanat, heç bir təsbbüs bizi dayandırıbməz. Biz öz torpağımızdayıq və öz torpağımız qoruyuruq.

■ Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istonlən erməni toxribatını qabaqcadaş görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistən sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük orzıya vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışq.

■ Əgər Ermənistən bizi ittiham etmək istəyirse ki, onların ərazisine girmişik, bunu heç bir əsası yoxdur. Birincisi, oğur sərhəd onların dediyi yerdə idisə, sərhədi qurayırlar, sərhəd xətlərinə inşa edirdilər, kommunikasiyaları, mühəndis işlərini qurayırlar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistən sərhədindən heç bir iş görməmişdilər. Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir.

■ Sentyabrın 13-də biz yenə də şəhidlərimizə rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah qazılərimizə şəfa versin! Allah şəhidlərimizə yaxınlarına sebir versin! Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadət yüksəliblər. Biz müharibə istəmirik, istəmirik. Məhz buna görə 30 il yaxın müddət ərzində danışqlar aparıldıq.

■ Bu gün Ermənistən yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kim də bel bağlaşmasın. Məsələ də demək istəyirəm ki, bizi heç kim və heç nə dayandırıbməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz orzı bütövülməz qoruyuruq, qorumuşuq, bərpa etmişik.

■ Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edirler. Biz şəhidlərimizlə, ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli bayraqımız bizim Zəfərimizin rəmziidir.

■ İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə qəlebə qazanıraq, həyatda qəlebə qazanıraq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyi. Müharibədə Zəfərimiz xalqın birliyi noticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstoyıdır.

# Torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik

Müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEV Laçın şəhərində Azərbaycan Bayrağını ucaldı



## Prezident İlham Əliyevin çıxış

- Qırq dörd günlük Vətən müharibəsinin sonunda Ermənistən kapi-tulyasiya aktına imza atmağı məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının noticisində Ermənistən Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxmarmalı idi və bu olsən etdi.

Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdir. Laçının conub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılarından azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənar da qalmışdı. Bunun da sebəbi o idi ki, Ermənistən Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə bizi Laçın şəhərini nəzarətə götürü bilməmişdi. Ancaq 9 noyabr tarixində aparılan danışçılar noticisində monim tokidimlə alternativ yolu çəkilişi sonəddə təsbit edildi və 3 il ərzində yeniyən yolun çəkilişi ilə bağlı razılışmalar aparılmışdır. Biz isə razılışmalar daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun mərşütü təsdiqlənmişdi və toxixəsalınmaz tədbirlər görürlərək yeni yolun çəkilişini başladıq. Bu müddət comi 1 il 8 ay çəkdi. Yəni, 1 il 8 aydan sonra artıq alternativ yol hazır idi. Bir rəsmi qaydada bilidir, qeyd etmişdir ki, avqustun 2-də yol həzırlır, avqustun 5-də Azərbaycan Laçın şəhərini və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərini qayıdır. Ondan son-

ra bizi Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxma-yaraq ki, burada qanunsuz moskunlaşma olub, bizi yənə də humanistlik göstərərək onlara bizi imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini daxil olub və bizi Laçın şəhərini qayıtdıq.

Bu, tarixi hadisidir. Laçın şəhərinin azad edilmişsi həmçinin tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada obidi dalgalanacaqdır.

Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürələri hər bir kənddə, hər bir şəhərə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıllı şəhəri də, bütün kəndlər. Bozı yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz moskunlaşma aparmışdır, Ermənistəndən və daha çox xaricdən - Suriya və Livandən erməni osllisi insanları götürüb burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün bəyənləqlə konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözərəsindən qarşıdır. Laçın şəhərinin böyük hissəsi tamamilə viraq qoyulub, dağıdılb. Ancaq yənə de bezi yerlərdə qanunsuz moskunlaşma aparmılmışdır. Onlar hesab edirdilər ki, bu torpaq-

Dünya ictimaiyyəti, bəyənləqlə toşkilatlar, o cümlədən bu mosolə ilə birbəri məşğul olan Minsk qrupunun hömsədərləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələr bu mənzərənən görürdülər, dəfələr. Bax, bu yolla Ermənistəndən Qarabağ, Qarabağdan Ermənistənə gedərək görürdülər ki, burada qanunsuz moskunlaşma aparırlar. Ancaq buna göz yumurdular, sanki bununla razılışdırırlar. Biz Azərbaycan xalqı iso bununlu heç vaxt razılışa bilməzdik. Mən hər defə deyirdim ki, heç vaxt imkanı vere bilmərik, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Onu da bildirməliyəm ki, 26 avqust tarixindən Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılarından azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutma-malıq. Biz şəhərlərimizin canı, qanı bahasında, qohrəman oşgar və zabitlərimizin dəfəkarlığı sayısında bu gün bu torpaqları dayanıb. Heç kim bu torpaqları bizi bağışlamayıb, heç kim bu torpaqları bizi danışçılar yolu ilə qaytarmayıb. Beynəlxalq toşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistən qarşı sanksiyalarla tətbiq edildi. Əksinə, bu işğalçıları əbediləşdirmək üçün Ermənistən, dünən erməniliyili və onların xaricdəki havadarları birleşərək bıçkın niyyəti həyatı keçirmək isteyirdilər. Mən isə həmisi deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayıacaq. Həmisi deyirdim ki,

mosolə sübhə yolu ilə həll olunmasa, buna hərb yolu ilə həll edəcəyik və etdi. Cəmi 44 gün ərzində Ermənistən ordusunu darmadağın etdi. Alımmaz qalaşın Şuşanı azad etdi. Cəbrayıllı, Füzulin, Zengilan, Qubadlı, Hadruto, Kovacəndi döyüş meydandasında azad etdi. Düşənən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur olub. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qırıssı keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçüncü bayramıızı dağlıqdan.

İkinci Qarabağ mühərbiyəsi olma-yaya bilərdi, əgər Ermənistən bizim sözümüzə baxsasdı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, ikinci Qarabağ mühərbiyəsi olmayı biliirdi. 2016-ci ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mən-nəvi cohdən və strateji nöqtəyini nöqtəyənərdən. O döyüşlər noticisindən azad etdiyimiz yüksəkliklər bizi əlavə imkanlar yaratıd, o cümlədən ikinci Qarabağ mühərbiyəsində uğurlu yürüşümüzo da zəmin yaratıldı.

Aprel döyüşlərindən sonra Ermənistən qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşlərindən onlar üçün dərə olmadı. Ondan iki il sonra Naxçıvanda "Günnə" eməliyyatı keçirildi, strateji yüksəkliklərə nəzarət götürürdü. Bu da onlara dərs olmadı. Nəhayət, ikinci Qarabağ mühərbiyəsi Ermənistən ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və

müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Biz hesab edirdik ki, nəhayət, bu, onla-ra dərs olacaq. Çünkü Ermənistən ordusunu tamamilə dağlıqş veziyətdərdir. Mühərbi dövründə 10 min forarisi olan ölkə mühərbi apar-maq iqtidarındə deyil, nə fiziki cohdən, nə mənəvi cohdən.

Biz mühərbi döhrənən sonra onlara sülh təklif etdik. Bu da dünyə hərb tarixində bolko da nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız ezbə-əziziyət içinde yaşasın, tarixi-dini abidələrimizdən dağlışın, şəhərlərimizdən dağlışın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yənə de görürük ki, Ermənistən sülh istəmir, yənə de revanşist fikirlərə yaşıyır. Biz təklif etdik ki, delimitasiya prosesini start verək. Buna texminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, surə formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışçılar aparılmış, xəritələr üzrə heç bir mühərbi aparılmış. Biz bütün xəritələr hazırlamışıq. Həm Yeni, biza qarşı mühərbi dəvət edir, bizim insanların hələk olur. Biz buna imkan vero bilerik. Mən isə bu xəritələri hazırlamışım.

Biz Ermənistən sülh müqaviləsini imzalamaq üçün 5 princip təklif etmişik. Sözdə onları qobul ediblər, amma biz bunu emolda görmürük. Yənə də vaxtuzatma tak-tikası. Ermənistən 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiyası aksata osason, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmışdır. Həmisi deyirdim ki, heç bir iş görəmədən ol çəksin, peşman olacaq.

Növbəti etibarla sentyabrın 13-də bizi qarşı növbəti texribat tərəfdərənək Azərbaycan Ordusu cavab verərək düşməni yənə də yerinə orturdu.

*Ardı 3-cü sah.*

# Torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik

Müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEV Laçın şəhərində Azərbaycan Bayrağını ucaldı



## Prezident İlham Əliyevin çıxış

Əvvəl 2-ci səh.

Ümid edirəm ki, nəhayət, bu, onlara dərs olacaq. Çünkü gördülər ki, bizi heç kim və heç ne dayandıra bilməz. Heç kimin zəngi, heç bir boyanat, heç bir təşəbbüs bizi da-yandıra bilməz. Biz öz torpağımızdayq və öz torpağımız qoruyuruz. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istonilən erməni toxribatını qabaqcadaan görkə və lazımı tədbirlər görək. Bütə Murov'dan Araz çayına qədər Azərbaycan-Ermenistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər biza hem horbi üstünlük verir, hem böyük oraziyo vizual nəzarət imkam yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrde yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışq.

İkinci Qarabağ mühərribəsi başa çatanдан sonra bizi sərhədlərə çıxıdıq. Əgər Ermenistan bizi ittiham etmək istəyirə ki, onların əraziləsinə girmiş, bunun heç bir osası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerə idiso, sərhədi quraydlar, sərhəd xətlərini inşa edəylərlər, kommunikasiyaları, mühəndis işlərini quraydlar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onları qalacaq. Mözhə buna görə Azərbaycan-Ermenistan sərhədinə heç bir iş görməmişdilər.

Yəni, bizim sərhədimizin delimitasiyası keçirilməden heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yeno de deyirəm, bizi müzakirələrə hazırlıq və delimitasiya ko-

missiyalarının - Azərbaycan-Ermenistan komissiyalarının işinə məsuliyətə yanaşırıq. Bütün xəritələri toplamışq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsr, XX əsr, ondan əvvəlki dövrə aid olan xəritələr bizi dərdir və o xəritələr açıq-aydın göstərir, kim hansi torpaqda yerləşibid. Ona görə delimitasiya aparılmışdan bizi heç kim ittiham edə bilməz.

Sentyabrın 13-də biz yenə də səhidlər verdik. Allah bütün səhidlərimizə rəhmət eləsin. Allah qazılomrımıza soñə versin. Allah qazılomrımıza soñə versin. Allah qazılomrımıza soñə versin. Allah qazılomrımıza soñə versin. Amma onlar bilməldilərlər ki, səhidlər Vətən uğrunda səhadət yüksəklərlər. Bütün dünyaya göstərə bilmişik ki, neyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununu fəxr

edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, ordumuzla, horbçılarımızla fəxr edirik və bu gün burada dalgalanan üçrəngli bayraqımız bizim zəfərimizdir.

İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpə edək. Artıq buna hazırlıq işləri görürlər. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç ne da-yandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərofdarlığı və öz ərazi bütövlüyüümüzü qoruyuruq, qoruyuruz, bərpə etmişik. Bütün dünyaya göstərə bilmişik ki, neyə denyənden qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacaq.

Çünki Vətən mühərribəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyüümüz işlər - genişmiqyaslı quruculuq və bərpə işləri gös-tərir ki, bizi öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpə edirik və edəcəyik.

Bu gün Murov dağından buraya gələrkən, bəi gözəl dağlara baxarak bəi bir daha görürəm ki, bizim Vətənimiz ne qədər gözdərdir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, töşəvvür edin, təkəs bu istiqamətdə. Mən hələ Füzuli-Suşa istiqamətini, digər istiqamətləri, Horadız-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içinde

on böyükü - Murovdag tuneli 12 ki-lometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmisəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarima, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda Qubadlı-Laçın avtomobil yoluğun inşası ilə bağlı göstərisi verilib. Biz Horadız-Zongilan-Qubadlı avtomobil yolu inşası ilə möşğüllüq. Göstərisi vermİŞ, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bəi yol əsasdır.

Elektrik enerjisi ilə bağlı dərhal buraya mütəxəssislər ezam edilmişdir. Laçının elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər gö-

ruldü, generatorlar götürüldü. Gülo-bird Su Elektrik Stansiyasından, - hansı ki biz qısa müddət ərzində inşa etmişik, - buraya xətlər çökiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayaçaq.

Şəhərin vaxtı - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərinə bizi bərpə edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayğı bildərlər. Mən buna ümid edirəm və olimdən gələn edəcəyim ki, bizi buna nail oləq, təzliklə Laçın şəhərini bərpə edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpə edəcəyik.

İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadırıq. Görür ki, biz mühərribədə qəlebə qazanırıq, həyatda da qəlebə qazanırıq, bəi güclü edən xalqın iradəsində, xalqın birliyidir. Mühərribədə Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini aparıcan bizi gücləndirən xalqın iradəsi, dəstoydır.

Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayraqımızı ucaldıq. Bu bayraq burada obədi dalgalanacaq! Biz burada obədi yaşayacaq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!



Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntıları baxıb, şəhərin ərazisini seyr etdi.

## Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

# Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tam olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşriғinə əsənən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan müümən əhəmiyyətli malik yol infrastrukturunu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.

Məlumat verildi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğun işlər icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suوتürkic boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə davam etdirilir.



masi nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.

Diqqətən çatdırıldı ki, Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün tomolın hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi boru-nın inşası işləri davam etdirilir.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 horəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrli hissəsində sulanın ötürülməsini tömən etmək möqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zoruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Kəlbəcər-Laçın avtomobil yolu başlangıcı Kəlbəcər rayonunun Qamışlı kəndindən götürülməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanğı, rayon mərkəzinə və yenidən inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gedişləniş işləri davam etdirilir.

Bildirildi ki, layihələndirilən digər tunellərdə isə işlər mərhələlərlə başlan-

tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.

Bildirildi ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqribən həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəsliyən güclü qar və şaxtalı hava şəraitində yolu təhlükəsiz istismarı mümkün olmaya bilər.


Qeyd edildi ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda bu tunelin giriş

portalının tikintisi həyata keçirilir. Uzunluğu 354,4 metr olan T2 tunelində giriş istiqaməti üzrə 115,8 metr qazma işləri görürlər. Uzunluğu 448,7 metr olan T5 tunelində giriş istiqaməti üzrə 331 metr qazma işləri aparılıb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tunelde hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri yerinə yetirilib. T7 tuneli 2420,1 metr

uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görürlər. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, parlatma və qırıcı üssüllərə qaya qırıntılarından ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Bildirildi ki, layihələndirilən digər tunellərdə isə işlər mərhələlərlə başlan-

## "Laçın" Qovşaq Yarımstansiyasının təməli qoyulub



Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının teməlini təmələyən mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı "Laçın" Qovşaq Yarımstansiyasının teməlini qoymuş.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyev "Laçın" Qovşaq Yarımstansiyasının inşasında məlumat verdi.

Bildirildi ki, Laçın şəhərini və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sistemine qoşulması, dəyənlilik və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiyası Şöhrəsələmə və Arxitektura Komitəsi ilə razılıqla-

rılmış layihə üzrə təkiləcək. Ümumi gücü 80 meqavatmər olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzuli-deki "Şükürbəyl" yarımstansiyasından çıxaraq "Cobrayıl", "Zongilan", "Qubadlı" yarımstansiyalarına, oradan isə "Gülelbird" Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq iki dövrlü xətt, "Daşkəsən" yarımstansiyasından "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına çəkilən 110 kV-luq iki dövrlü xətt, həmçinin "Sükürbəyl" yarımstansiyasından "Füzül" və "Şusa" yarımstansiyalarına götərilən 110 kV-luq iki dövrlü xətt "Laçın" şəhər yarımstansiyası ilə əlaqələndirilecek. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda təkilen yarımstansiyaların və yeni çəkilən 400 kilometr-dən çox yüksəkgörgünlikli iki dövrlü xətlər inşası təqribən 2025-ci ildə başlayacaq. Bununla da, işgaldən sonra təkilen yarımstansiyaların inşası təqribən 2026-ci ildə başlayacaq.



jiminə real zamanda nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi möqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisisteminin mərkəzi SCADA sisteminə integrasiya olunacaq.

Diqqətən çatdırıldı ki, strateji əhəmiyyətli malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş idarəetmə Mərkəzi, o məsəlis əvəz olunmuş.

"Laçın" Qovşaq Yarımstansiyasında yanğı təhlükəsizliyinin təmin olunması möqsədilə nasosxana binası, yanğıñın səhərvericisi sistemləri və yanğıñın xəbərvərıcı sistemləri də quraşdırılacaq.

dan azad olunmuş ərazilərdəki birin-

de qəza baş verərsə, dərhal digər istiqamətdən golən xətt vasitesilə

oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngə-











# Ermənistan yenə də təxribat törədərsə, qətiyyətli cavab alacaq



Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılan Zəferi, işgaldən azad edilən orazılarda aparılan tikişti, quruculuq və bərpa işlərini həmzədə bilməyən ermənilər dövlət sorədi boyunca təxribat və terror eməlli törədirlər. Bu zaman erməni silahlıları hətta mülki əhalini də hədəfə alırlar. Yenilmez ordumuz bu dəfə də cavab eməliyyatı ilə ermənilərin dörsinə verdi.

2016-ci ilin Aprel döşyiləri, 2020-ci ilde Naxçıvanın Gündə, homçının həmin il iyul ayında Tovuz eməliyyatı zamanı Azərbaycan Ordusu ermənistən silahlı qüvvələrdən qat-qat güclü olduğunu təsdiqləmişdi. 2020-ci ilin noyabri isə ermənistən ordusunun möğliliyətinin pik nöqtəsi olmuşdu. Rəşadətli ordumuz hərb tarixinə yenilik kimi düşən strategiyani tətbiq edərək, on müasir silahlardan istifadə olunmaqla, habelə minimal itkiyər ver-

məklo, qısa müddət orzında düşənən əksər hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zorba vurmışdı. Özü haqqında möglübedilmişlik sindromu yaranan Ermenistən silahlı terror birləşmələri qısa müddət orzında darmadağın edilmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cani-qanı bahasına düşənən möglübedilmişliyi bərədə illərdə formalaşdırılmış yalanı İkinci Qarabağ döyüşlərindən cəmi 44 gün orzında yerləyeksan etmişdi. Amma bu yenə də ermənilərə dərəcədən aspektlərini, daha doğrusu, Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikası, terror və təxribat əməllərinin qarşısının almışlığı üzərindən tədris edilir. Əsgər və zabitlərimizin hərbi taktikası, döyük qabiliyyətini yüksək qiymətləndirən hərbi ekspertlər bu fikirdədirler ki, Azərbaycan Ordusunun döyük taktikası hətta on fəvqələri, ölkələrin ordularından da qeydə alınmayıb. Hicüm dronlarının döyüşdəki yüksək hədəf doqquqluq dönya hərb tarixində bir ilkdir. Şuşanın azad edilməsi uğrunda hərbiçilərimiz nümayiş etdirildiyi qeyri-adı peşəkarlıq bu gün də beynəlxalq aləmdən təqdir olunur. Azərbaycan Ordusunun peşəkarlığı, sərətəsi - gecə şəraitində yüksək dağılıq orazılarda hərbi əməliyyatların aparılması beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək deyirləndirilir. İndi ermənilər belə bir güclü ordunun qarşısına çıxırlar. Büt sentyabrın 12-dən 13-no keçən gecə yenidən təxribata əl atılar. Neticədə Ermenistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşmalarda çoxlu sayıda strateji əhəmiyyətli yüksəkliklər və strateji marşrutlar Azərbaycan Ordusunun nəzarətindən keçdi.

Ermənilər anlaşırlar ki, Silahlı qüvvələrimizin döyük hazırlığı soviyyosının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan möhərətə istifadə bacarığına yiyyəlmənəsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üzüllərin tətbiqi ilə təlim və tədris sisteminin daim tokmıləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün toləbləri soviyyosuna qaldırılması üzərə bir sıra əhəmiyyətli tədbirlər görülür, şəxsi heyətin bütün aspektlərini, daha doğrusu, Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikası, terror və təxribat əməllərinin qarşısının almışlığı üzərindən tədris edilir. Əsgər və zabitlərimizin hərbi taktikası, döyük qabiliyyətini yüksək qiymətləndirən hərbi ekspertlər bu fikirdədirler ki, Azərbaycan Ordusunun döyük taktikası hətta on fəvqələri, ölkələrin ordularından da qeydə alınmayıb. Hicüm dronlarının döyüşdəki yüksək hədəf doqquqluq dönya hərb tarixində bir ilkdir. Şuşanın azad edilməsi uğrunda hərbiçilərimiz nümayiş etdirildiyi qeyri-adı peşəkarlıq bu gün də beynəlxalq aləmdən təqdir olunur. Azərbaycan Ordusunun peşəkarlığı, sərətəsi - gecə şəraitində yüksək dağılıq orazılarda hərbi əməliyyatların aparılması beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək deyirləndirilir. İndi ermənilər belə bir güclü ordunun qarşısına çıxırlar. Büt sentyabrın 12-dən 13-no keçən gecə yenidən təxribata əl atılar. Neticədə Ermenistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşmalarda çoxlu sayıda strateji əhəmiyyətli yüksəkliklər və strateji marşrutlar Azərbaycan Ordusunun nəzarətindən keçdi.

Ermənistən hərbi ekspertləri də bu döyüşlərdə irklerin sayının çox böyük olduğunu etiraf edərək bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri böyük orazini nəzarət altına aldılar. Erməni hərbi ekspert Van Hambarsumyan etiraf edir ki, itkilərimiz çox böyükdür: "Bu, çox böyük rəqəmlərdir. Bu rəqəmləri açıqlamağı Ermenistən hərbi rəhbərliyinin vicdanına buraxıram. Qoy hərbərəsindən, ölenlərin yaralanınanın sayıni onlara özləri açıqlasınlar".

Heç olmasa bu, ermənilərə dərəs olsun.

Rəhman SALMANLI,  
"Azərbaycan"



## Erməni təxribatı zamanı Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistən silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırıldığı minaların aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində görülen işlər davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, sentyabrın 20-de mühəndis-istehkamçılarımızın tərəfindən aparılan minatomizləmə fəaliyyəti nöticəsində Laçın rayonu ərazisində Böyük İşqli dağının dərə boşluğununda 2021-ci ilde Ermənistən istehkam edilmiş növbəti 90 ədəd "G-001 M" tipli piyadı oleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.



Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minalarını

ərazilərimizin təmizlənməsi üzərə fealiyyətlərinin yüksək peşəkarlıqla davam etdirirler.

## MN: "Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır"

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsaslı məlumatlar paylaşılr. Bu məlumatları qotu surətdə tekzib edirik.

Bu barədə AZORTAC-a Müdafiə Nazirliyindən bildirilib. "Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldandanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırıq", - deyə nazirliyindən qeyd olunub.

## Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər



Ölkəmizdə sefərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nözdində fealiyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublар.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, nümayəndə heyətlərin rəhbərləri Heydər Əliyev adına Hərbi İnstitut xatir kitabına ürkə sözlorunu yazıblar. Qonaqları salamlayan Heydər Əliyev adına Hərbi İnstitut rektoru general-major Fizuli Salahov onları ölkəmizdə gərməkəndən mömən olduğunu bildirib. Nümayəndə heyətlərinə hərbi institutun tarixi

və fealiyyəti barədə briñinqlər tödüm edilir, hərbi təhsil sahəsində maraq doğuran bira səmələr müzakiro olunub.

Sonra qonaqlar təhsil müəssisəsinin ərzəsi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olub, eyni zamanda tədris prosesini izleyiblər.

Sonda qarşılıqlı hədiyyələr tödüm edilib.

## Özbəkistan nümayəndə heyəti Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində olub



Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə sefərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.

Ölkəmizdə sefərdən mömənluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriyini bildirib.

Görüşdə ölkələrimiz arasında maddi-texniki təminat sahəsində məmənluğın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakiro olunub.

Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, general-leytenant N.Osmanov qonaqları salamlayaraq

## Erməni polisi bu dəfə əsgər analarını döydü



Ermənistənə bütün shəhərəderin tərəffüsü bu ölkənin ordusunun durumuna tosirsızlığını artırır. Orduda əvvəller də müsahidə olunan pozuntularla artıq daha geniş miqyas alb. Eyni zamanda sərhəddən sonra vurulan zərər N.Paşinyan iddialarına olduqca baha başa golub.

Ermənistənə hücumlarının və təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən effektiv şöbələrindən tətbiq edilir. Eyni zamanda düşənən itkilər dərmandan artdı. Çoxsaylı itkilər isə Ermənistənə əsərli rəhbərliyinin vicdanına buraxıram. Qoy hərbərəsindən, ölenlərin yaralanınanın sayını onlara özləri açıqlasınlar".

İndiye qədər onları aldatdığını bildirirlər. Dünən Ermənistənə müstəqillik günü münasibətilə Nikol Paşinyanın "Yerablur" hərbi panteonuna gəlişi gözönünlərində. Baş nazirin ziyyərətinin qarşısında almış üçün panteonə ölon əsgərlərin valideynlərinini gəlməyə başlayıb. Valideynlər "Biz istəmirik ki, o, bizim uşaqımızın mezarını lokələsin". Onlar "Nikol xaindir" deyə qışqırıblar. Ölen hərbçilərin valideynləri "Yerablur"da hakimiyət orqanlarının qoyduğu bütün çələngləri əzib otaların üstüne atıblar. Onlar Dövlət Dumasının deputatlarından ittiham edir, ölkə rəhbərliyinə

indiyə qədər onları aldatdığını bildirirlər.

Dünən Ermənistənə müstəqillik günü münasibətilə Nikol Paşinyanın "Yerablur" hərbi panteonuna gəlişi gözönünlərindən 37 nəfər hərbçi valideyni saxlanılıb, onlarla əsərli anası iso vəhşicisino döyütlər.

Qeyd edək ki, ölon əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanın hərbi məzarlıqla bağlıdır. Cənubda qarşısında "Yerablur"da hərbi panteonuna gəlişən əsərli anası deyib ki, hemişəki kimi hökumət itkiləri gizlədir, hələk olmuş əsgərlərin cosdollarını ailələrinə vermər. "Nəyə görə Azərbaycanla sərhəddə

hərbi xidmət keçməyə kasib, imkansız ailələrin övladları göndərildi? Ümumiyyət, bizi məhərəbə lazımdır?" - deyə bildirib.

Xatırladaq ki, son təxribatlar zamanı Ermənistən ordusunu qədər itki verib, əsgərləri o qədər xəsarət alıb ki, yaralıları yerləşdirilməsi üçün Ermənistənəndəki hospitallarda yer qalmayıb. Ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Valideynlərin çoxu sərəhdən xidmət edən ovladalarından xəber ala bilməklərinən paytaxtdakı morqlara və xəstəxanalarla üz tuturlar.

Göründüyü kimi, son təxribatlar zamanı Ermənistən ordusunu qədər itki verib, əsgərləri o qədər xəsarət alıb ki, yaralıları yerləşdirilməsi üçün Ermənistənəndəki hospitallarda yer qalmayıb. Ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Valideynlərin çoxu sərəhdən xidmət edən ovladalarından xəber ala bilməklərinən paytaxtdakı morqlara və xəstəxanalarla üz tuturlar.

Son təxribatda daxili siyasi vəziyyət dəhədən dəhədən mürəkkəbleşməyə doğru gedir. Hələ ki ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.

**Elçin CƏFƏROV,**  
"Azərbaycan"

lərini sindiriblər. "Yerablur" panteonunda keçirilən etiraz aksiyasının itirəçilərindən 37 nəfər hərbçi valideyni saxlanılıb, onlarla əsərli anası iso vəhşicisino döyütlər. Son təxribatda daxili siyasi vəziyyət dəhədən dəhədən mürəkkəbleşməyə doğru gedir. Hələ ki ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.

**Elçin CƏFƏROV,**  
"Azərbaycan"





## «AZƏRBAYCAN» qəzeti 1918-ci il 31 oktyabr (cümə axşamı günü) tarixli XXVII nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

### TƏLƏBƏLƏRİMİZƏ DAİR

4 sənədən ziyadə davam edən Avropa qanlı müharibəsi hamı mamlakatları məktəblər bərabər bəzən Qafqaziya müsləmənlərini da mütəxəssir etmişdir [ziyan vurmuşdur]. Şü mühəribə Qafqaziyada sənəat, iqtisadi və təcəritəxirətənəkən qazançlıdır. Müsəlmanlar arxınca illərdən bəri elma, məktəbə həvəskar olub, 10-20 il möddətində yetirdikləri oxucu və tələbələr arasında baş aqış qaldılar. Bu 4 ilin arzında Rusiya ali məktəblərində təhsilsə bulunan tələbələrimiz maddi cəhətə zəif oldularından və axırınıq inqilabdan naşı dərslərini atıb, kəndi məsişlərini təmin etməyə çalışmışlar. Vətənlərində edadi məktəblər bitirən tələbələrimiz də yənə təhsilsə gedə bilmədiyindən və maddətən təmin edilmiş olmadıqlarından kəndi eməyi ilə özlərinə və ailələrinə idarə etmişlər. İndi Qafqaziyanın mərkəzi və Azərbaycan paytaxtı olan Bakı şəhərinin müzəffər Turkey Ordusu tərəfindən alınıb, da, islam [müsəlmanların] elinə keçidiyindən, Azərbaycan tələbələrinin üzünə hamı məktəblər və dərulfünunlar [ali məktəblər] açılmışdır. Azərbaycanın azad övladı elm təhsilində artıq Rusiya möhtəyedilir. Bu qanclar həpsi islamın ikinci Kabəsi manzılində [yerində] olan İstanbulda ikimətli təhsilərlər [təhsilərləri] başa vurmalarıdır. Əlbəttə, bu barədə bizim yeni təşkil olmuş Azərbaycan Hökuməti, kəndinən ziyanı qızılıyə möhtəyət oldunuq nəzərə alıb, vətənənən tələbələrini, silah altına alınmışlırlar. Əlbəttə, yeni hökumətin yenidən ordusuna hadi [yol göstərən] olmaq üçün bizim tələbələrimiz zabitən məktəblərinə varıb da yeni əsgərlərimizi irşad etməlidirlər [dördüncü yola sövq etməlidirlər]. Şimdi bunu hədəf tələbələr və ziyanı inkar edib, öz väzifəsi-əsgəriyyəsinin ifasından imtiyaz etməz. Lakin, gənc tələbələr yenidən hökumətinizin istiqbalını [gələcəyin] və atida [gələcəkdə] feal millət xadimlərinə möhtəyət oldunuq dünüşünüb, təhsillərin itmamə yətirmək [başa vurmaq] həvəsinə düşmüştərlər. Əvət, bu əsgərlərinə qədəm imtiyaz deyildir. Bütün dördüncü mənşətində, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üzəqəlib, da, rüsləşməqda olduğumuz haldə, bundan bəla Dərsəddətə [İstanbulda] təhsil alıb, öz milli ruh və salim qalib Azərbaycan qəydiyib, kəndi məlumatımızə xidmət etməlidir. Bənən yənə təkrar edirəm ki, tələbələrimiz mələkətin bu ağır vaxtında məməlik-i-acnabiyyə [əcnabi ölkələr] təhsilətən getməkləri heç də yenidən təcrübəni təmən etməyənən qərəbənən saxlayıb, İstanbulda təhsil etməyə çalışırlar. Hökumət bu gün tələbələrin arzusunu səmimi qılbadan alışqınlıqlardır. Gələcəkdə tələbələrin bu iqamət [adımları] hökumətinizə çox mənfaətlər yetirəcəkdir. Bütün dördüncü rus edadılardırda və ali məktəblərində elm oxuyaraq, bütünbütüna öz vətənindən, mənşətindən üz



# "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (ASF) və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin açılış mərasimi olub.

AZERTAC xəber verir ki, tur-nır Azərbaycanın arazi bütönlüyü uğrunda canından keçmiş şəhidlərimizin oziz xatirosının bircədililik sükütlə yad edilmişsi ilə başlayıb.

Görkəmlı şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan şahmat turnirinin açılış mərasimində gənclər və idman naziri Ferid Qayıbov, ASF-nin prezidenti Məhir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Körüm, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, SOCAR-in vitse-prezidenti Xalıq Məmmədov, Xalq yazıçısı Cingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaliyotının nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni sösləndirilib, Şuşadan və tur-nirdən bəhs edən videoçarx nümayiş olunub.

Hamını Qarabağda salamlaşmadan sad olduğunu deyən MOK-un baş katibi Azər Əliyev deyib: "Qədim Şuşada 9 ölkədən şahmatçıları qobul etmək bizim üçün çox xoşdur".

Şuşanın 2020-ci ildə düşmən işgalindən azad edildiyini xatrladan A. Əliyev bildirib: "Artıq Şuşa ikiincisi beynəlxalq idman yarışına evsahibliyi edir. Cari ilde Şuşada "Əziz Şuşa" adlı velosiped yarıçı keçirilmədi. Ümید edirim ki, "Shusha Chess" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqvimində daxil ediləcək və ham Şuşanın yenidən qurulmasının sahidi olacaq".

ASF-nin prezidenti M. Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qobul etməkdən memnuniyətini ifadə edib. 2022-ci ilin "Şuşa il" elan olunduğu xatrlardan fəderasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyev 30 illik hərəkətin son qoşduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılarla dəvəti qobul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M. Məmmədov turnirin yüksək səviyyədən təşkilinə görə sponsorlara və tərəfdələrə minnətdarlığını ifadə edib.

SOCAR-in vitse-prezidenti X. Məmmədov bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanan beynəlxalq müqavilələr Azərbaycan idmanın inkişafına öz töhfəsi ni verib. Turnirin yüksək so-



viyyədən təşkil olduğunu qeyd edən SOCAR-in vitse-prezidenti iştirakçılarla uğurlar arzulayıb.

Xalq yazıçısı Cingiz Abdullayev qeyd edib ki, usaqlığı Şuşada keçib. "Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qururvericidir. Şahmatçıların en agili insanlar olduğu deyil. Onlar zəka sahibləri olmaqla yanaşı, həm də gözlə duyuya malikdirlər. Bütün iştirakçılarla uğurlar arzulayıram. Şuşa xalqımızın ümidiyidir, biz hamımız bu şəhəre heyranlıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevək və yenidən burada olmaq istəyəcəklər", - deyə Xalq yazıçısı qeyd edib.

SOCAR-in vitse-prezidenti X. Məmmədov bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanan beynəlxalq müqavilələr Azərbaycan idmanın inkişafına öz töhfəsi ni verib. Açılmış mərasimi-

mərov verib. Açılmış mərasimini maraqlı anılarından biri də Xurşidbanu Natəvannın xəyalı obrazının təqdim edilməsi olub. Səhnecikdə fransız yazıçı Aleksandr Diuma ilə şahmat oynayan görkəmlı şairə rəqibini möğləb edib.

Daha sonra yarışın püşkətma mərasimi olub. Püşkə əsərən, qadınların yarısında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Gündəm Məmməzadə, Ülviyyə Foteliyeva Gülnar Məmmədova, Marsel Efroni (İsrail) Yolanta Zavadská (Polşa), Kübra Öz Türk Güvenli (Türkə) Mərim Arabidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Turñ iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq şahmatçılar rapid və bliks təzə yarışacaqlar. Həm kişilər, həm də qadınlar arasında qalib rapid və bliks turnirlərdəki xallarının cəməni əsasən müyyən edilecək.

"Shusha Chess-2022" şahmat turnirinin ümumi mükafat fondun 150 min manat təşkil edir.

Kişilərin yanında birinci turda Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Teymur Rəcəbov, Parham Maqsudlu (İran), Rüstem Qasimcanov (Özbəkistan) Rauf Məmmə-

**Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Vətən müharibəsinin ildönümü, şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının təbliğ" adlı müsabiqa keçirir**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Vətən müharibəsinin ildönümü və şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının təbliğ" adlı müsabiqa keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 04 oktyabr 2022-ci il saat 17:00-dən gec olmayaq şəraitlə iştirakçıya təqdim edilməlidir. Gecikdirilməsiz təqdim qobul olunmayıcaqdır.

Müsabiqə 05 oktyabr 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5038)

Müsabiqa komissiyası

**BAŞ REDAKTOR**  
**Bəxtiyar SADIQOV**



AZ 1073, Bakı şəhəri,  
Məhəmmədiyə prospekti,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Ünvan

Qəbul otağı - 539-68-71,  
Beynəlxalq şahmat, idman  
və informasiya səhifəsi - 539-63-82, 432-37-68  
Bas redaktor müavinləri - 538-86-86, 434-63-30,  
539-72-39,  
Mosul katib - 539-43-23,  
Mosul katib müavinləri - 539-44-91,  
Parlament və siyaset səhifəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat səhifəsi - 538-42-32, 538-35-55,

Telefonlar

Beynəlxalq şahmat, idman  
və informasiya səhifəsi - 539-63-82, 432-37-68  
Humanitar siyaset səhifəsi - 538-56-60  
İctimai əlaqələr səhifəsi - 539-49-20, 538-31-11,  
Fotoillustrasiya səhifəsi - 538-84-73,  
Komputer mərkəzi - 538-20-87,  
Mühəsniyyat səhifəsi - 539-59-33

ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadiqov Bakı Apellyasiya  
Məhkəməsinin hakimi İkram  
Şirinova anası

HÖKÜMƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir  
ve dərin hüznlə başsağlığı verir.

Qeydiyyat nömrəsi 1  
"Azərbaycan" qəzetinin  
komputer mərkəzində  
yükləmə siyahılaşdırılmış  
"Azərbaycan" MMC-də  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
söylənilənlərə bərabər,  
dare üçün gəndərlən digər  
yazılardakı fikirlər də  
Azərbaycan dövlətinin  
mənəfəti üçün uyğun golmamışdır

Əlyazmalarla cavab verilmər  
və onlar geri qaytarılınır

**Gündəlik qəzet**  
Tiraj 6572  
Sifariş 2655  
Qiyməti 40 qəpik

## OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikann bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatşayımları  
qurumlarımı müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

### Hörmətli oxucular!

Abuna ilə bağlı hər hansı bir problemlə üzələşsəniz,  
(012) 539-59-33 nömrəli telefonu zəng vura bilərsiniz.

1 illik -124,80 (yüz iirmi dörd manat sekson qəpik) manat

6 aylıq - 62,40 (altıñ iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iirmi qəpik) manat

## Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatlı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Respublika ərazisində bir sıra təhsil müəssisələrinin cari tamiri və abadlıq işlərinin satın alınması açıq tender elan edir.

Açıq tender iştirakçıları təklif edilir ki, öz təkliflərini imzalılaşdırmaq, möhürülmüş, ikiqat bağlamada, yazılı təqdim etmək etsinler.

Təkliflərin qiymətdirindənəsində aşağıdakılardır:

iddiəcimin müflis elan olunması, əmlak üzərinə höbs qoyulması, ödəniş yonulması, girov olunması, məhkəmənin qərarı ilə kommersiya daşınırımdırılsı şəxsi olunması barədə məlumat (vergi təqdim, ödəniş təqdim, müvafiq şəxsi olunması) və ya məhv olunması.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxso müraciət edə bilərsiniz:

Əlaqələndirici şəxs - Z.Quliyev.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18.

Tel: (+99412) 465 73 48 (daxili 134).

Mərqlənlər açıq tender prosedurundan Əsas şartlar toplusuna 1500,0 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesabda köçürdükdən sonra təqdim etməlidir.

Bank adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/H: AZ03NABZ0135010000000002944

S.W.I.F.T: IBAZAZ 2X

H/b: AZ88IBAZ38001944185617211

VÖEN: 1500016711

Iştirak haqqı heç bir haldə geri qaytarılmır.

Iştirakçılar tətbiq etmək üçün aşağıdakılardan biri tətbiq edilməlidir:

- vergilər və digər ibarə ömürlər dair yeriñi yetirilən vəxtili keçmiş öhdəliklərinin, habelə şəhər ilə əzindən vergi tətbiq etmək mədüd nözərə alınmadıñ vergidəviyicilərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müvafiq vəzifələrinin yerini yetirilməsi hallarının mövcud olmaması (Uçqıda olğulu vergi organından alımdır). Əgər sənəd elektron formada almılsı, notarial təsdiq edilmiş mütləqdir. 01.09.2022-ci il tarixindən sonra 1500,0 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesabda köçürdükdən sonra 1500,0 (bir min beş yüz) manat məbləğindən əlavə vergi təqdim etməlidir;

- iddiəcimin müflis olunması, əmlak üzərinə höbs qoyulması (vergi təqdim, ödəniş təqdim, müvafiq şəxsi olunması) və ya m